

134 milyardlıq ÜDM, 60 milyard strateji valyuta ehtiyatı

2022-ci ildə iqtisadi artım davam edib

Dünyanın təcridən pandemiya dan çıxmasına rağmen global miqyasda 2022-ci il bir sıra risklərin iqtisadi sferaya təsirlərinin hələ də davam etməsi ilə yadda qaldı.

Geosiyasi gərginliklərin yüksəlməsi, inflyasiya kimi amillər ötən il özünü iqtisadi inteqrasiya zəncirində büruzə verdi. Buna görə də ümumilikdə götürdüyü dünyada iqtisadi aktivlik 2022-ci ildə azalmaya meyilli olub. Hətta son meylləri nəzərə alaraq il ərzində beynəlxalq təşkilatlar global iqtisadi artım proqnozlarını azalma istiqamətində dəyişiblər.

Tarixi nailiyyət

Azərbaycan iqtisadiyyatı global iqtisadiyyata inteqrasiya olunmuş şəraitdə inkişaf edir. Beynəlxalq miqyasdakı vəziyyətə baxmayaraq, respublikamızda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2022-ci ildə milli iqtisadiyyatımızda makroiqtisadi sabitlik ümumilikdə qorunub və iqtisadi artım davam edib. Belə ki, ötən il ölkədə iqtisadi fəallıq yüksək olmuş, onun perspektivləri ilə bağlı gözləntilər nikbinlik doğurmuşdu.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ötən ilin iqtisadi göstəricilərinə nəzər salaraq iqtisadi nailiyyətlərimizin sıradan olan məsələ olmadığını bildirib. "Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə, 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötürüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətə, təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir", - deyərək prezident bildirdi.

Onu da qeyd edək ki, ötən il iqtisadiyyatımız təxminən 5 faiz artıb, qeyri-neft sektoru isə 9 faizdən çox artıb.

→ 3

Dünən dövlətə dayaq olanlara bu gün dövlət dayaqdır

Azərbaycanın əilələrin sosial müdafiəsinin təmin edilməsində özünüməşğulluq proqramının xüsusi yeri var. Prezidentin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, ölkəmizdə bu istiqamətdə geniş tədbirlər həyata keçirilir.

→ 9

Qərbi Azərbaycan İcması müraciət yayıb



Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması haqq-ədalətin bərpə olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistemik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid təşkil edir.

→ 8

Torpaq əkinçiyə borclu qalmır

Şəmkir Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından. Rayon iqtisadiyyatında taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq aparıcı rol oynayır. Bundan başqa, rayonun təsərrüfatlarında günəbaxan və bostan məhsulları da yetişdirilir.

→ 9

"Haqq işimiz üçün mövqelərimizdən geri çəkilmərik"

Bunu aksiya iştirakçıları qətiyyətlə bildirirlər



Gənclərin dinc etiraz aksiyasından sonra əli hər yerdən üzülən Qarabağ erməniləri Qarabağda yaşamağın perspektivsizliyindən danışıq, donuzlarını, öküzlərini satıb buralardan getmək niyyətində olduqlarını dilə gətirirlər. Xatırladaq ki, Azərbaycan tolerant bir ölkədir. Ölkəmizdə azərbaycanlılarla yanaşı, başqa xalqların nümayəndələri də bir ailə kimi meh-

ribancasına yaşayırlar, vətəndaş olaraq Azərbaycan dövlətinin inkişafı üçün hər kəs bacardığı, üzünə düşən işi ləyaqətlə yerinə yetirir. 2020-ci ilin Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük Azərbaycan ailəsinin hər bir üzvü fədakarcasına öz canını vətəni yolunda verməyə qadir olduğunu sübut etdi.

→ 8

Ermənistan ordusu ümidini qadınlara bağlayıb

Hərbi bölmələrdə əsgərlərə başçılıq edə biləcək komandirlər də yoxdur

Ermənistanda həmişəki kimi yenə də silahlı qüvvələrdə böyük problemlər yaşanır. Məğlub ölkənin ordusu istər döyüş qabiliyyəti, istərsə də təminat baxımından yenə ciddi çətinliklərlə üzləşib. Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı sürətlə pisləşməkdə davam edir. Digər tərəfdən, orduda yaranan xoas səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adı xarakter daşıyır. Belə vəziyyətdə ordudan yayınanların sayının artması bu xüsusda qaldırılan cinayət işlərinin də sayını çoxaldır.



→ 12

İrənin müdafiə nazirinin sabiq müavini edam olunacaq

Dünya Tehranı qətləri və repressiyaları dayandıрмаğa çağırır


İrənin müdafiə nazirinin keçmiş müavini Əli-Rza Əkbəri Böyük Britaniyanın xeyrinə casusluq ittihamı ilə edam cəzasına məhkum edilib. "Tasnim" agentliyinin xəbərinə görə, bu barədə ölkənin İnformasiya və Milli Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Əkbəri İrənin bəzi məxfi məlumatlarına çıxış əldə edib və onları fədalərlə Britaniya kəşfiyyat xidmətlərinə ötürüb. Respublikanın səlahiyyətli orqanlarının məlumatına əsasən, məmur Britaniyanın Tehrandakı səfirliyində viza alarkən işbirliyinə cəlb edilib. Sonra o, diplomatik missiyada kəşfiyyat agent-

→ 12



ləri ilə danışıq və Avropaya şəxsi səfərləri zamanı "Britaniya kəşfiyyatının təhüquqlu üzvü" olub.



Heydər Əliyev ili 2023

Heydər Əliyev dövlətçilik

AMEA və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfrans

2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin böyük zalında AMEA və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev dövlətçilik idealları və müasir dövr" mövzusunda elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin AMEA-dakı büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar. Konfransdakı məruzələrin dərəcini davam etdiririk.



AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir MƏMƏDƏLİ qeyd etdi ki, müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlayıb, onun dövlət dili kimi mənəvi inkişafı üçün müntəzəm zəmin yarandı. Dilimizin kütləviyyəsi, inkişafı, qayda və tələbləri Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin təbii inkişafının təkmilləşdirilməsi haqqında" fərmanda, eləcə də 30 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunda geniş şəkildə öz əksini tapıb.

"Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqilliyinin başlıca göstəricilərindən biri sayır, onun təbii, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özümlüyünü dəstəkləməyə çalışır. Onun hakimiyyəti illərində mədəni irsin qorunması namına qanunvericilik və institusional baza yaradılmış, bir sıra tarixi-mədəni abidələrinin bərpası ilə bağlı tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən, "Mədəniyyət haqqında" (1998), "Muzeylər haqqında" (2000), "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" (2003) və başqa qanunlar qüvvəyə minib.

Azərbaycan Nazirlər Kabineti tərəfindən 2001-ci il avqustun 2-də dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısı təsdiqlənib. Hələ sovet dövründə respublikaya rəhbərlik edən Heydər Əliyev uzun müddət mədəni irsimizin taleyini müəyyənləşdirən irəliyi doğru addım atmışdır. Onun təşəbbüsü ilə 1977-ci il avqustun 10-da Azərbaycan SSR Nazirlər Sovetinin "Bakı şəhərindəki "İçərişəhər" in, eləcə də Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-memarlıq qorunması haqqında" qərar qəbul edilmişdir. Bu sənədin əhəmiyyətini layiqincə qiymətləndirmək çətinidir. O, bu qərarlarla artıq müstəqillik illərində qəbul ediləcək və həyata keçiriləcək mədəni irsin qorunması proqramlarının əsasını qoymuşdur.

Heydər Əliyev Azərbaycan memarlığının bir sıra ön dəyərli abidələrinin açılışını şəxsən edib, proqram çıxışları ilə orada toplaşanlara müraciət edirdi. Belə tədbirlər sırasında 1999-cu ilin oktyabrında Naxçıvandanki Məminə Xatun türbəsinin, 2000-ci ilin mayında Gəncədə böyük sair Nizami Gəncəvinin məqbərəsi kompleksinin, 2002-ci ilin noyabrında Şakidə dövlət tarix-memarlıq qorunması və başqalarının Ümummilli Lider tərəfindən ziyarət edilməsi nümunə göstərmək olar.

Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanın abidələrinin UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilməsi prosesi başlayıb. Onlardan birincisi - İçərişəhər Tarixi-Memarlıq Qoruğu 2000-ci ildə UNESCO-nun siyahısına daxil edilmişdir. Ardınca UNESCO-nun Baş Assambleyası bu siyahıda Qobustan Tarixi-Mədəniyyət Qorugunu təsdiq edib. İncəsənət və mədəniyyət sahəsində Heydər Əliyev dərsi, onun bizə qalan vəsiyyəti nədən ibarətdir? Bu vəsiyyəti yalnız qədim bədii əsərlərin qorunmasından və müasir incəsənətin inkişaf etdirilməsindən ibarət deyil. Onun əhəmiyyəti, mənası daha da geniş, daha da dərin. Bugünkü global dünyada milli mədəniyyətlər əhəlinin sayına, ölkələrin arazilerine görə təmsil olunmur. Millətlər beynəlxalq məkanda istehsal etdikləri informasiya məhsullarının həcminə görə təmsil olunurlar. İncəsənət irsi müasirlikdən kəndə dəyişməlidir. Yeni zamanın, müstəqillik dövrünün mühüm əlaməti keçmiş, tarixi-mədəni irsi müasirlikdən kəndə dəyişməlidir. O, xüsusən irsi sənətdə muzey ekspozisiyaları ilə yanaşı, müasirlikdən kəndə dəyişməlidir.

Heydər Əliyev və Azərbaycan incəsənəti mövzusunda çıxış edən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, məxbir üzv Ərtegin SALAMZADƏ qeyd etdi ki, Heydər Əliyevin incəsənətin inkişafına göstərdiyi səylər Ulu Öndərin dövlət başçısı kimi fəaliyyətinin ayrılmaz hissəsinə təşkil etdi. Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərini istedadlı təşkilatçı, incəsənət xadimlərinin yaxın dostu, yüksək zövqlü məsləhətçisi, həm də Vətəndən kənar Azərbaycan incəsənətinin ən fəal təbliğatçısı idi.

Bu gün heç kəs inkar edə bilməz ki, 1960-cı illərin sonu - 1980-ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında heykəltəpə dövrü olmuşdur. Bu dövrü Azərbaycan incəsənətinin intibahı adlandıran qədim oğurlar, məşhurlar, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər toşuklənmişdir, bütün bu sahələrdə oğurlar milli bədii təhsil sistemi bərqərar olmuş, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkəsində yüksək pəşəkara səviyyədə təmsil olunmuşdur.

Bu dövrü Azərbaycanın şəhərlərində böyük yaşayış komplekslərinin, müxtəlif tipli ictimai binaların, sənaye və nəqliyyat obyektlərinin tikintisi xüsusilə nəzərə qəbul edilir. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri möhtəvi bədii memarlıq və memarlıq baxımından, onun inkişafının ən mürəkkəb problemləri öz əksini tapmışdır. O, xüsusən XX əsr Azərbaycan incəsənətinin təşkilatçısı, yaradıcılığı potensialı, yeni növ və janrların formalaşması problemlərini peşəkara səviyyədə təhlil edib. Qeyd etdiyimiz xüsusiyəti yalnız memarlıq və təsviri sənət sahəsində deyil, musiqi, teatr və kino sahələrində də özünü aşkar burzə verir. Azərbaycan incəsənətinin yüksək nailiyyətlərini təbliğ etmək və inkişaf etdirmək sahəsində Heydər Əliyevin təşəbbüsü ilə keçirilən görkəmli rəssam, bəstəkar, teatr və kino xadimlərinin yubiley tədbirləri və gecələrinin əhəmiyyəti olduqca böyükdür. Hər hansı bir sahəyə aid bu tədbirlərin keçirilməsi həmişə həmin sənət növünün inkişafında yeni bir mərhələ olaraq onun tədqiqi üçün yeni imkanlar açmışdır.

1970-2000-ci illərdə Azərbaycan bədii mədəniyyətinin bütün sahələrinin inkişafı, bu prosədə Heydər Əliyevin bilavasitə iştirakı Azərbaycan sənəti-nəqliyyatının inkişafı üçün də əlverişli şərait yaratmışdır. Məhz bu dövrdə şəhərsalma, memarlıq, təsviri və dekorativ-təbii sənətlər, musiqi, teatr və kino sənətlərini əhatə edən qiymətli sənətsənətlər əsərləri nəşr edilmişdir. 1973-cü ildə sənətsənətlərimizin tarixində ilk dəfə olaraq "Azərbaycan incəsənəti tarixi" adlı üçcildlik fundamental əsər üzərində iş başlanmış, 1980-ci illərin ortalarında Azərbaycan incəsənətinin bütün inkişaf mərhələlərini əhatə edən ilk tarixi yaradılmışdır.

Yeni zamanın, müstəqillik dövrünün mühüm əlaməti keçmiş, tarixi-mədəni irsi müasirlikdən kəndə dəyişməlidir. O, xüsusən irsi sənətdə muzey ekspozisiyaları ilə yanaşı, müasirlikdən kəndə dəyişməlidir.

liklə, tarixi həqiqətin "geri qaytarılması"na təşəbbüs etdi. Bütün dövlət strukturlarında, orta və ali məktəp dərəcələrində Azərbaycan kollektivinin türk sözü ilə əvəz olunması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Məsələnin Ciddiyini nəzərə alan Ümummilli Lider bunla bağlı müzakirələr keçirdi və xalqımız 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəsinə rəfdar olduğunu bildirdi.

Yeri gəlmişkən, elmi ictimaiyyətə məlumdur ki, obyektiv səbəblərə görə dövlət dilinin Azərbaycan dili olması müddəsinə rəfdar olduğunu bildirdi. Yeri gəlmişkən, elmi ictimaiyyətə məlumdur ki, obyektiv səbəblərə görə dövlət dilinin Azərbaycan dili olması müddəsinə rəfdar olduğunu bildirdi.

Yuxarıda qeyd edilən ikigünlük müzakirələrin davamında yekun nəticə belə oldu: 1) türk dili; 2) Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3) Azərbaycan dili. Müzakirələrin 5 noyabr 1995-ci il tarixli yekun iclasında Ulu Öndər çıxışında dedi: "...1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dövlət dili Azərbaycan dili yazıldığına və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü maddəsində yazdığı ki, "Azərbaycan dövlət dili Azərbaycan dilidir".

Dahi şəxsiyyət daha sonra tarixi köklərimizə, keçmişimizə hörmətlə yanaşaraq bildirdi: "Bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, möhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir. Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramla yanaşı, eyni zamanda bu gün deməliyə və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşib, özünəməxsus adını götürüb və gələcək dövlət dili səviyyəsinə çatıb. İndi bunun adı dəyişdirib başqa ad qoymaq heç bir nöqəyi-nəzərdən düzgün deyil - həm tarixi nöqəyi-nəzərdən, həm fəlsəfi nöqəyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqəyi-nəzərdən, ölkəmizin nöqəyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqəyi-nəzərdən, ölkəmizin bu günü və gələcəyi nöqəyi-nəzərdən düzgün deyil".

Müdrək şəxsiyyət tarixi keçmişimizi dərslərini yada salır, unutmamalıdır, ibarət əlaqə tövsiyə edirdi. Onun müəllif olduğu azərbaycançılıq fəlsəfəsi bu gün bütün dünyaya səpələnmiş həmvətənlərimizi birləşdirən milli ideologiyadır. Ulu Öndər keçmişimizi, soy-kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: "Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirik, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimizdir".

Beləliklə, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Dahi şəxsiyyətin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışarkən bir məsələni də mütləq xatırlamalıyıq. Bu, 1990-cı il sentyabrın 11-də Əlifba komissiyasının yaradılması ilə bağlıdır. Təklif olunan Əlifba Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci ildə keçirilən iclasında müzakirəyə çıxarılıb və "Latın əlifbası əsaslı Azərbaycan əlifbasının işlədilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr söngirmir. Lakin müxtəlif səbəblərdən 10 il latın qrafikali yeni əlifba kirlə əlifba ilə paralel işləyir, yalnız Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilir.

Bu məqamda qeyd etmək yerinə düşər ki, 2001-ci il avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili

Gününün elan edilməsi ilə iki əlifbadan istifadəyə birdəfəlik son qoyuldu. Latın qrafikali Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu.

Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin ana dilinə nə qədər ciddi yanaşdığını əks etdirən tarixi amildir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənilən hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü"nin təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli formanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirir.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi sənət xalqımızın dünya xalqlarının ümumi yazı sistemlərinə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikali Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi.

Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini gərkəkləndirmək, təbliğ etmək barədə Ümummilli Lider Heydər Əliyev olduqca dəyərli fikirlər söyləyib: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum odur ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cəzibəli dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq ayılmazdır, ölməzdir, böyük həyə-cəyə malikdir. Ona görə də xalqımıza ulu babalarından miras qalan bu ən qiymətli milli sənəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qoruması, daim yaşatması üçün zəruri olan tədbirləri müəyyənləşdirir".

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyahı xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı davamlı şəkildə latın qrafikali Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.

Bütün bunlarla yanaşı, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində müfəssəl təbii gərkəklənib.

Müasir dövrün tələblərini və real-ları nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zəmnən tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı"nın 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin sağlamlığını və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qaydının artırılması, dilimizin qloballaşma şəraitində zəmnən tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda dilçiliyin aparıcı istiqamətlərində fundamental və təbii tədqiqatların inkişafına yönəldilmiş yarıddici qaydların birləşdirilməsi və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsinə nəzərdə tutur.

Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli sərəncamı Azərbaycan dilinin inkişafı və təbii dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

AMEA Tarix İnstitutunun baş direktoru Kərim ŞUKUROV çıxışında qeyd etdi ki, Heydər Əliyevin ictimai-siyasi baxışlarının əsasını dövlət fəaliyyəti təşkil edir. Bununla əlaqədar olaraq, dövlət, onun əsasları və təcrübəsi daim diqqət mərkəzində olmuşdur. Heydər Əliyev bütün fəaliyyəti dövründə dövlətə, onun tarixi roluna böyük əhəmiyyət vermişdir.

Heydər Əliyev baxış sistemində dövlətdən sonra on mühüm yeddi malik olan dövlətçilikdir. Heydər Əliyev Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyasının yaradılmasına xüsusi diqqət yetirmişdir. Dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış edir.

Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübə konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycan dövlətçiliyindəki dövrünə və dövlətçilik tarixinə təbii etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur.

Heydər Əliyev Azərbaycan dövlətçiliyi haqqında nəzəri-təcrübə konsepsiyası yaratmaqda, eyni zamanda onun böyük bir dövrünün yaradıcısı kimi tarixə daxil olmuşdur. Burada Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərliyi mühüm yer tutur. Heydər Əliyev SSRİ rəhbərlərindən biri olduğu dövrdə də Azərbaycan dövlətçiliyi naminə böyük işlər görmüşdür. 1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması Azərbaycan dövlətçiliyində də zərbə oldu. Ermənistanın Azərbaycan qarşı ərazi iddialarını yeni mərhələyə qədəm qoydu. 1990-cı ilin yanvarında Azərbaycan milli azadlıq hərəkatı qan içində boğuldu. Belə bir dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin lideri kimi onun bütün ağırlığını öz üzərinə götürdü. Onun Moskvadan Bakıya, buradan isə Naxçıvana qayıtması ilə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. Naxçıvanda Azərbaycan dövlətçilik tarixi üçün xüsusi əhəmiyyətə malik tədbirlər görüldü.

Dövlət müstəqilliyinin bərpası onun həyata keçirilməsindən daha çətin və mürəkkəb bir proses idi. Yalnız Heydər Əliyev müstəqil dövlət quruculuğunun həyata keçirilməsinə təminat verdi. 1993-cü ilin iyunda Qurtuluş hərəkatı ilə Heydər Əliyev Azərbaycanı yenidən hakimiyyətə gətirdi.

Azərbaycan sözün əsl mənasında müstəqil dövlət quruculuğuna başladı. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövlət müstəqilliyi gerdönməz xarakter aldı. Ermənistanla döyüş meydanlarında ilk qələbə qazanıldı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Azərbaycan dövlət quruculuğu konstitusional baza əldə etdi. Heydər Əliyev Azərbaycan Respublikasında müasir dövlət quruculuğu sahəsində misilsiz xidmətləri ilə birgə, onun perspektiv inkişaf istiqamətlərini də müəyyən etdi.

Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübə konsepsiyası əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapmışdır. Heydər Əliyev dövlətçilik haqqında nəzəri-təcrübə konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tə-

(Əvvəlki qəzetin 12 yanvar sayında)



Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 617-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 38.1-ci maddənin birinci cümləsində "üç" sözü "dörd" sözü ilə əvəz edilsin, ikinci cümləsinə "mübarizə haqqında," sözlərindən sonra "sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında," sözləri, "qanunvericiliyin," sözlərindən sonra "əmək qanunvericiliyinin," sözləri əlavə edilsin.

2. 54.2-ci maddəyə "601," rəqəmlərindən sonra "602-2.3, 602-2.4," rəqəmləri əlavə edilsin.

3. 134.1.5-ci maddədə "inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakim, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi" sözləri "bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar" sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı maddədə 135.1.5-2-ci maddə əlavə edilsin: "135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarını buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi".

5. 137-ci maddə üzrə:

5.1. adına "baxılma" sözlərindən sonra ", habelə loğv edilmis qərar üzrə inzibati xəta haqqında işə yenidən baxılma" sözləri əlavə edilsin;

5.2. aşağıdakı maddədə 137.3-cü maddə əlavə edilsin:

"137.3. Bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın loğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimi, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır."

6. Aşağıdakı maddədə 150.13-1-ci maddə əlavə edilsin: "150.13-1. Bu Məcəllənin 150.7-ci, 150.8-ci, 150.11-ci, 150.12-ci və 150.13-cü maddələrinə uyğun olaraq qərarların məcburi icraya yöndəldilməsi məqsədilə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələr tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir."

7. 528-ci maddə üzrə:

7.1. 528.1-ci maddənin dispoziisiyası aşağıdakı redaksiyada verilsin:

"528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrasını ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -";

7.2. aşağıdakı maddədə 528.1-1-ci maddə əlavə edilsin:

"528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh alması şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədində münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədəninin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.>";

7.3. 528.3-cü maddəyə "Borclunun" sözlərindən sonra "hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı tərəfindən borclunun" sözləri əlavə edilsin;

7.4. aşağıdakı maddədə "Qeyd" əlavə edilsin:

"**Qeyd.** Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədinin həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur."

8. Aşağıdakı maddədə 529.1-1-ci maddə əlavə edilsin: "529.1-1. Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasını ilə əlaqədar tədbirlərin görülməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir."

9. 602.1-ci maddənin sanksiyasında "min manatdan min beş yüz" sözləri "iki min manatdan üç min" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2022-ci il

"Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 664-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 664-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 150.13-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 150.13-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 150.13-1-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 528.1-1-ci və 529.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 664-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, №

2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənddə "və 127-6.3-cü maddələrində" sözləri ", 127-6.3, 150.13-1" rəqəmləri ilə əvəz edilsin;

3.2. aşağıdakı maddədə 4.17-1-ci və 4.17-2-ci bəndlər əlavə edilsin:

"4.17-1. həmin Məcəllənin 150.13-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

4.17-2. həmin Məcəllənin 150.13-1-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sistemi nəzərdə tutulur.;"

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar2023-cü il

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 7, maddə 717, № 8, maddə 894; 2022, № 8, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.5-ci maddəyə "yaranan münasibətlər" sözlərindən sonra "bu Məcəllədə müəyyən edilmiş tənzimləmə nəzərə alınmaqla" sözləri əlavə edilsin;

1.2. 26.1-ci maddəyə "nümayəndəliklərinin" sözlərindən sonra ", Ələt azad iqtisadi zonasında fəaliyyət üçün isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin" sözləri əlavə edilsin;

1.3. 30.1-ci maddəyə "notarial qaydada" sözlərindən əvvəl ", Ələt azad iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvafiqəti yaşamaq üçün icazəsi olan öcnəbi və vətəndaşlığı olmayan şəxslərin" sözləri əlavə edilsin;

1.4. aşağıdakı maddədə 41.3-cü maddə əlavə edilsin:

"41.3. Ələt azad iqtisadi zonasına işgüzar və ya şəxsi səfər məqsədilə gəlməsi öcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvafiqəti olma müddəti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında uzadılır. Belə halda bu Məcəllənin 41.1.6-

cı, 41.1.7-ci və 41.1.8-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır.;"

1.5. 45.1.7-1-ci maddədə "və 64.0.17-ci" sözləri ", 64.0.17-ci və 64.0.18-ci" sözləri ilə əvəz edilsin;

1.6. aşağıdakı maddədə 46.7-ci maddə əlavə edilsin:

"46.7. Bu Məcəllənin 64.0.18-ci maddəsində göstərilən şəxslər və onların ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvafiqəti yaşamaq üçün icazə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında verilir. Belə halda bu Məcəllənin 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır.;"

1.7. 64.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı maddədə 64.0.18-ci maddə əlavə edilsin:

"64.0.18. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə.;"

Maddə 2. "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1180; 2019, № 11, maddə 1680; 2020, № 7, maddə 856; 2022, № 7, maddə 701) 3.2-ci maddəsində "bu Qanunda" sözləri "Azad Zona qanunvericiliyində" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" 2020-ci il 13 fevral tarixli 1816 nömrəli və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun icrasını ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2413; 2019, № 5, maddə 899; 2020, № 8, maddə 1065; 2021, № 8, maddə 946; 2022, № 8, maddə 927) ilə təsdiq edilmiş "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın "6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 6.5.2-ci yarımbəndinin "Tədbirlər" sütununda "xüsusi məktəblərdə, inteqrasiyalı və xüsusi internet" sözləri "xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internet tipli ümumtəhsil məktəblərində və internet tipli xüsusi ümumtəhsil" sözləri ilə əvəz olunsun və həmin yarımbəndin "İcraçılar" sütununa "Təhsil" sözlərindən əvvəl "Elm və" sözləri əlavə edilsin.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında" 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında" 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun icrasını ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 913; 2013, № 7, maddə 847, № 8, maddə 983; 2014, № 11, maddə 1492; 2015, № 7, maddə 866; 2017, № 11, maddə 2097; 2019, № 11, maddə 1849; 2021, № 7, maddə 743) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərçi müəyyən edilsin."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2023-cü il

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, № 12, maddə 2050; 2017, № 2, maddə 156, № 6, maddə 1056, № 8, maddə 1511; 2018, № 2, maddə 151, № 5, maddələr 853, 867, № 7 (I kitab), maddə 1424, № 8, maddə 1674, № 12 (I kitab), maddə 2528; 2019, № 1, maddə 21, № 2, maddə 203, № 6, maddə 999; 2020, № 7, maddələr 828, 856; 2021, № 4, maddə 312, № 8,

maddə 898, № 11, maddə 1206, № 12, maddə 1311) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (öcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvafiqi, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i";

2. 84.1-ci maddəyə "yerinə yetirilməsinə" sözlərindən sonra", o cümlədən qərarların icra olunmamasına" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2022-ci il

"Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar homin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 23.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. homin Qanunun 23.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. homin Qanunun 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının fəvqəladə və səlahiyyətli səfirliklərini, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminatçı idarə rəisinin aylıq vəzifə məşğul, aylıq vəzifə məşğul əlavələrə (ən yüksək olan tətbiq edilməklə) və aylıq vəzifə məşğulun 25 faizi məbləğində mükafatdan ibarətdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.3-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək birdəfəlik yerləşmə müavinətini;

3.1.2. homin Qanunun 21.6-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə öyanı təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinətini;

3.1.3. homin Qanunun 21.6-2-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edilən dövlətdə onunla birlikdə yaşayan, homin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinəti;

3.1.4. homin Qanunun 21.7-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərini icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinətini;

3.2. homin Qanunun 21.7-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısını, habelə homin diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. homin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibini, aylıq əlavənin məbləğini müəyyən edən fərqləndirici əmsalları və onların tətbiq edilməsi qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 587; 2002, № 8, maddə 479; 2013, № 10, maddə 1150; 2017, № 7, maddə 1324) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasda "və 13.4-cü maddələrində" sözləri ", 13.4-cü, 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 23.3-cü maddəsində" sözləri ilə əvəz edilsin;

4.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq altıncı və yeddinci abzaslar hesab olunsun və aşağıdakı məzmununda dördüncü və beşinci abzaslar əlavə edilsin:

"homin Qanunun 23.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; homin Qanunun 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur";

4.3. altıncı abzasdan ", 23.3-cü" sözləri çıxarılсын.

5. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 iyun tarixli 77 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 434) 2-ci hissəsi ləğv edilsin.

6. Bu Fərman (3-cü hissə istisna olmaqla) 2023-cü il yanvarın 1-dən tətbiq edilib.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2023-cü il

"Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380; 2020, № 5, maddə 521, № 6, maddə 667, № 7, maddə 826, № 8, maddə 1015, № 12 (I kitab), maddə 1450; 2021, № 7, maddə 711, № 8, maddə 896, № 12, maddə 1309; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanunu) 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında "rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və" sözləri "Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə" "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, həmçinin" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71; 2013, № 4, maddə 365; 2015, № 10, maddə 1084; 2016, № 2, (I kitab), maddə 188; 2017, № 6, maddə 1041, № 7, maddə 1250, № 12 (I kitab), maddə 2190; 2021, № 8, maddə 902; 2022, № 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmununda 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci və 21.7-2-ci maddələr əlavə edilsin:

"21.3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödənilir";

"21.6-1. Diplomatik xidmət əməkdaşına onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə öyanı təhsil alan 23 yaşına qədər övladlarına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödənilir.

21.6-2. Diplomatik xidmət əməkdaşına qəbul edilən dövlətdə onunla birlikdə yaşayan, homin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir";

"21.7-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir.

21.7-2. Diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərini icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi məbləğdə aylıq təmsilçilik müavinəti ödənilir";

2.2. 21.10-cu maddəyə "müddəaları" sözlərindən sonra "(bu Qanunun 21.7-2-ci maddəsi istisna olmaqla)" sözləri əlavə edilsin;

2.3. 23-cü maddə üzrə:

2.3.1. 23.1 - 23.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"23.1. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin ömüyünün ödənilməsi, habelə maddi və maliyyə təminatı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

23.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaş-

larına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyində və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği dövlət məvacibinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq etdiyi qaydada fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilir.

23.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən dövlət məvacibi bu Qanunun 6.3.1-ci maddəsində nəzərdə tutulan vəzifələr üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq haqdır.

23.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur";

2.3.2. 23.5-ci və 23.6-cı maddələr ləğv edilsin.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, №12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832) 102.1.1-ci maddəsində "Rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri "Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə" "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə" sözləri ilə əvəz edilsin.

Maddə 4. Keçid müddəaları

4.1. Bu Qanun qüvvəyə mindiyi gündə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda tutduğu vəzifədən azad edilərək geri çağırılmış, diplomatik xidmət orqanlarında qulluğuna və ya əmək müqaviləsinə xitam verilməmiş diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə bu Qanunun müddəaları şamil olunmur.

4.2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

Beynəlxalq konfransda Ermənistanın bəşəri cinayətlərindən bəhs olunub

Ankarada "XXI əsrdə insan haqlarının gələcəyi" mövzusunda təşkil olunan beynəlxalq konfransda beynəlxalq hüquqa, insan haqlarına dair əsaslar və problemlər müzakirə olub. Tədbirdə 41 ölkədən 70-ə yaxın ombudsman və insan hüquqları müdafiəçisi iştirak edib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən konfransda Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva təmsil edib.

"Müharibə, münaqişə və miqrasiyanın insan haqlarına yaratdığı problemlər" panelində çıxış edən Azərbaycanın ombudsmanı Səbinə Əliyeva mövzu ətrafında fikir və düşüncələrinin bölüşərək işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası ilə başlanan münaqişənin müharibəyə çevrilməsi və ağır noticələr verməsində təcvüzkar tərəfin beynəlxalq hüquq qarşısında bira-

şa məsuliyyət daşdığını diqqətə çatdırıb.

Xocalı soyqırımında başda olmaqla Birinci Qarabağ müharibəsi zamanı təcvüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bəşəri cinayətlərin bütün istiqamətləri, o cümlədən vandalizm aktları, əsir götürülən mülki azərbaycanlıların taleyini aydınlıq gətirilməməsi, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycanın mülki



yaşayış məskənlərinə ballistik raketlərdən hücum etməsi kimi bəşəri cinayətlərdən bəhs edən ombudsman Səbinə Əli-

yeva deyib: "Birinci Qarabağ müharibəsində aralarında uşaq və qadınların da olduğu 10 minlərlə soydaşımız həyatını itirib, yaxud yaralanıb. Ermənistan ordusu tərəfindən əsir götürülən 4 minə yaxın soydaşımızın taleyindən hələ də xəbər yoxdur. İtkin düşənlər arasında 71 uşaq, 267 qadın, 154 nəfər yaşlı insan var".

Ombudsman Səbinə Əliyevanın mövzu ətrafındakı çıxışında sosləndirdiyi faktlar

Ermənistanın terrorçu mahiyyətinin dəyişmədiyini bir daha təsdiqləyib.

Panelin sonunda Səbinə Əliyeva "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" yubiley medalını Türkiyə Respublikasının Baş ombudsmanı Şərəf Malkoça təqdim edib.

Xatırladaq ki, Avropa İttifaqının dəstəyi ilə keçirilən konfrans Türkiyə Böyük Mil-

lət Məclisi və Omb

Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

"Haqq işimiz üçün mövqelərimizdən geri çəkilmərik"

Bunu aksiya iştirakçıları qətiyyətlə bildirirlər

Ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə "Dəmirli" və "Qızılbulaq" mədənlərinin qanunsuz istismarına vətənpərvər gənclərin, vətəndaş cəmiyyəti üzvlərinin bir aydır ki, davam edən etiraz aksiyası ermənilər arasında çaşqınlıq yaradır.

Aksiyanın təsirinə şoka düşən ermənilər nə etdiklərini artıq özləri də bilmirlər. Bu bir həqiqətdir ki, ermənilərin uydurduqları yalan informasiyalara, uydurma ittihamlara artıq heç inananlar da yoxdur. Dünyaya səpələnmiş erməni lobbisi, onların sifarişini cəsarətlə həyata keçirən bozi "dövlət başçıları", informasiya vasitələri, hətta dünyəvi məşhur erməni "brendi" Kim Qardaşyandan tutmuş Araik Arutunyan kimi hamısı Qarabağda 120 min erməninin blokada altına alınmasından, "humanitar böhrandan" danışsalar da, bunun heç bir effekti olmur. Ermənilərin maliyyələşdirdiyi bözi telekanallar Qarabağda ermənilərin saxladığı "öküzlərin" də acından ölmə təhlükəsindən sığınaraq göstərdiyi bir vaxtda, ermənilərin yeni lideri Ruben Vardanyan Xankəndidə "heç bir problem" olmadığını haqqında mətbuata açıqlama verib. Görünür budur ki, qanları iftira ilə yığılmış ermənilər artıq yalan danışmağı da "bacarmırlar". Vaxtaşırı özləri özlərini ifşa edirlər. Bu, onu deməyə əsas verir ki, Xankəndi erməniləri bir mərkəzdən idarə olunmur. Necə deyirlər, Xankəndidə at izi itizə qarışır.

Birincisi, Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində aksiya keçirən etirazçılar aksiyanın ilk günündən bəyan edəblər ki, humanitar məqsədlər üçün istifadə etmək istəyənlərə yol açıqdır. Mülki vətəndaşların, xəstələrin, dinc sakinlərin hərəkəti üçün heç bir maneə yoxdur. Bunun heç qətiyyətlə hor kəs görür və dork edir. Hər gün bu yol ilə Rusiya sülhməramlılarına məxsus maşın karvanları, Beynəlxalq Qızıl Xaç Təşkilatına aid onlarca avtomobil hər iki istiqamət üzrə rahat hərəkət edir. Bu haqda vaxtaşırı informasiya kanallarında videokadrlar da nümayiş etdirilir.

İkincisi, bu, sadə bir həqiqətdir ki, Qarabağda heç vaxt 120 min erməni yaşamayıb. Bu ermənilərin xəyal etdikləri, uydurduqları saxta rəqəmdir. Əgər ermənilərin uydurduğu kimi orada 120 min erməni varsa, buna dinc əhali demək olmaz. Ermənistandan Qarabağda saxladığı silahlı qüvvələrin şəxsi heyəti hesabına orada yaşayan ermənilərin sayını bir qədər "artırmaq" olar. Amma nə qədər şişirtsələr də, bu rəqəmin 120 min olacağına heç kimi inandırmaq mümkün deyil. Hamı yaxşı bilir ki, müzəffər Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan ordusunu darmadağın edib. Doğrudur, Ermənistan tərəfi 10 noyabr bəyanatı ilə silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması barədə öhdəlik götürsə də, buna öməl etmir. Silahlı qüvvələrinin tör-töküntülərini Qarabağdan tam çıxarmayıb.

Üçüncüsü, ermənilər unutmazın ki, Şuşadan baxanda Xankəndi ovuc içi kimi görünür. Xankəndidə işıqların fasiləsiz yanması, yanacaq quturlarının montajının işləməsi erməni yalanlarını faş edir. Erməni fermerlərinin "öküzlərinin" acından ölməsi haqqında uydurduqları yalan isə olduqca rəykarlıqdır. Ermənistan heç bir vaxt Qarabağa ot, olaf daşınmayıb. Əksinə, bizə məxsus sərvətlər həmişə talanaraq Ermənistanla daşınıb. İndi etirazçıların onun hərəkətinə qarşı mübarizə aparırıq. Məqsədimiz sərvətimizin talanmasını qarşısını almaqdır. Buna da nail olmuşuq. Orada separatçılarla əlbir

Azərbaycanlı gənclər öz iradələrində qəti olduqlarını, bundan sonra sərvətimizin talanmasında, torpaqlarımızda yaşayacaq Azərbaycan qanunlarını pozanlara qarşı biganə olmayacaqlarını qətiyyətlə bildirirlər.



Gənclərin dinc etiraz aksiyasından sonra əli hər yerdən üzülən Qarabağ erməniləri Qarabağda yaşamağın perspektivsizliyindən danışır, donuzlarını, öküzlərini satıb buralardan getmək niyyətində olduqlarını dilə gətirirlər. Xatırladaq ki, Azərbaycan tolerant bir ölkədir. Ölkəmizdə azərbaycanlılarla yanaşı, başqa xalqların nümayəndələri də bir ailə kimi mehribanlığa yaşayırlar, vətəndaş olaraq Azərbaycan dövlətinin inkişafı üçün hər kəs bəca deyirdi ki, nə biçirib, nə yediklərindən də xəbər tuturuq. Televiziyalara müsahibə vərəndə, "humanitar böhranı" sübut etmək üçün piştaxtaları necə boşaldıb görüntü yaratdıqlarından da xəbərdarlıq.

Biz bu günün könüllüsü, lazımı gələrsə, sabah vətən üçün canından keçən əsgərlərik. Bizim burada olduğumuzu xalqımız yüksək qiymətləndirir, Prezidentimiz bizə təşəkkür edir. Əslində, biz Azərbaycan gəncləri olaraq xeyallarımızı gerçəkləşdirib Şuşanı, Qarabağı azad edən, xaraba qalmış yurdlarımızı yenidən həyat verən Ali Baş Komandanımıza, Prezidentimizə boruluyuq. Artıq biz Qarabağı, Şuşa həsrəti ilə yaşamırıq. Lazım gələrsə, öz prinsiplərimiz, haqq işimiz uğrunda canımızı veririk, amma mövqelərimizdən geri çəkilmərik.

Bizimlə söhbətə qoşulan gənc Nərgiz Əlimirzə dedi: - Nəyin uğrunda mübarizə aparırıq? Məqsədimiz sərvətimizin talanmasını qarşısını almaqdır. Buna da nail olmuşuq. Orada separatçılarla əlbir

olub qazıntı aparıcıları da, ermənilər də anlamalıdır ki, Azərbaycanın razılıq vermədiyi bir işi görə bilməzlər. Bu torpağın sahibi var. Ermənilər bizim aksiyamızdan oleyhimizə təbliğat kimi istifadə etmək istəyirlər. Humanitar böhrandan danışsalar, Yalandır, böhtandır. Buradan Xankəndi ovuc içi kimi görünür. Hətta deyirdim ki, nə biçirib, nə yediklərindən də xəbər tuturuq. Televiziyalara müsahibə vərəndə, "humanitar böhranı" sübut etmək üçün piştaxtaları necə boşaldıb görüntü yaratdıqlarından da xəbərdarlıq.

Biz bu günün könüllüsü, lazımı gələrsə, sabah vətən üçün canından keçən əsgərlərik.

Bizim burada olduğumuzu xalqımız yüksək qiymətləndirir, Prezidentimiz bizə təşəkkür edir. Əslində, biz Azərbaycan gəncləri olaraq xeyallarımızı gerçəkləşdirib Şuşanı, Qarabağı azad edən, xaraba qalmış yurdlarımızı yenidən həyat verən Ali Baş Komandanımıza, Prezidentimizə boruluyuq. Artıq biz Qarabağı, Şuşa həsrəti ilə yaşamırıq. Lazım gələrsə, öz prinsiplərimiz, haqq işimiz uğrunda canımızı veririk, amma mövqelərimizdən geri çəkilmərik.

Bizimlə söhbətə qoşulan gənc Nərgiz Əlimirzə dedi: - Nəyin uğrunda mübarizə aparırıq? Məqsədimiz sərvətimizin talanmasını qarşısını almaqdır. Buna da nail olmuşuq. Orada separatçılarla əlbir

tür. Deməli, ortada nəticə var. Deməli, hədəf dəqiqdir.

30 gündür buradayıq. 30 il torpaqlarımızı işğaldə saxlayan, yurdumuzu xaraba qoyan, sərvətimizi talayan ermənilər və onları himayə edənlər anlaşılar ki, gəncliyimizi, ömrümüzü qurban verərik, prinsiplərimizdən geri çəkilmərik. Yaxşı olar ki, ermənilər, onları himayə edənlər talançılığa son qoysunlar. İndiyə kimi etdikləri səhvliyi təkrarlamasınlar. Qanunlarımızı hörmət etsinlər. Təbii qanunları mənfi etməsinlər. İndiyə kimi nəinki təbii, içlərində bütün insani hissləri öldürüblər. Düz yola qayıtsınlar. Başqa yol yoxdur.

Aksiya iştirakçısı Səlimə Salmanlı:

- Bu gün 30 gündür ki, buradayıq. Nəfəsizlik, mübarizəmizə Şuşaya bir qaynarlıq gətirmişik. Nə soyuq, nə çöyün bizi yolumuzdan döndərə bilməz. Dövlətimizin başçısının apardığımız mübarizəyə verdiyi yüksək qiymət bizi daha da ruhlandırır. Prinsiplərimiz, haqq işimiz uğrunda hər şeyə hazırız. Bu torpaqlar bizdir. Torpaqlarımızda kimənsən özbaşınalığına yol vermə bilmərik. Qanunlarımızı hörmət etsinlər. Burada yaşayan hər kəs özünü Azərbaycan qanunları ilə yaşamağa öyrətməlidir. Əks təqdirdə yol açıqdır. Getmək istəyən gedə bilər.

Elsən QƏNİYEV, "Azərbaycan"

MEDIA etimadı doğruldur

Agentliyin həyata keçirdiyi davamlı tədbirlər medianın inkişafına dəstək verir, jurnalistlərin peşəkarlığını artırır

Yanvarın 12-də Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. Konfransa Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov ötən il həyata keçirilən işlər barədə ətraflı məlumat verib.



fiq media subyektləri ilə anlaşma memorandumları imzalanıb". Konfransda həmçinin qeyd olunub ki, Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media təmsilçiləri də daxil olmaqla, ümumilikdə 200 nəfərin iştirakı ilə Şuşada "Mediada global trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu keçirilib.

Bildirilib ki, ötən müddətdə agentliyin müəyyən edilmiş hədəflərinə - əsasən media-nın rəqəmsal mediaya uğurlu keçidinin təmin edilməsi, media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi, onların uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması və media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşdırılmasına nail olunması üçün bir sıra tədbirlər həyata keçirilib. MEDIA tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb, qəzet, xəbər saytı və jurnalistlərin məlumatlarını sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb.

Beynəlxalq əməkdaşlıq genişləndirilir, region mətbuatı inkişaf etdirilir

Əhməd İsmayilov qeyd edib ki, agentliyin somərəli fəaliyyəti üçün beynəlxalq təcrübə öyrənilir, həmçinin region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanır: "Məsələ ilə bağlı təkliflər ümumilləşdirilir. Region mətbuatının inkişafı üçün 2023-cü ildə müəyyən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində isə ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib. Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub. Eyni zamanda Qazaxıstan və Özbəkistanın müvafiq

Jurnalistlərin və media subyektlərinin sosial vəziyyəti yaxşılaşdırılır

Ötən ilin yekunlarından bəhs edən icraçı direktor qeyd edib ki, jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub. Bundan başqa, çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə "E-köşk" qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması "Metric" proqramı istifadəyə verilib.

Əhməd İsmayilov bildirib ki, MEDIA-da 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirilib: "60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edilib, media menecerlərinin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. "Anadolu" Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər isə artıq yekunlaşmaq üzrədir".

MEDIA-nın icraçı direktoru jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, indiyə qədər 160-ə yaxın media subyektinin, 180-ə yaxın isə jurnalistin Media Reyestrində qeydiyyatı təsdiqlənib.

Nəzir QARDAŞXANOVA, "Azərbaycan"

Qərbi Azərbaycan İcması müraciət yayıb

"1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə "Qərbi Azərbaycan İcması" adını almış təşkilat hazırda Ermənistan adlanan, əsrlərboyu tarixi vətənlərindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur.

İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.

ƏZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının müraciətində yer alıb. Beyanata həmçinin bildirilir ki, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zərəkətli, kütləvi qətləmə və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-1921-ci illərdə "Ermənistan respublikası", "Dağlıq Ermənistan respublikası" adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus Zəngəzur daxil olmaqla, azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistanla vermə və yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiyası barədə irqi qərar imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və 1988-1991-ci illərdə Ermənistan SSR-in əməllərinin nəticələri hələ də qalmaqdadır. Aparılmış etnik təmizləmə nəticəsində 1991-ci ildən həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar.

Diqqətə çatdırılıb ki, Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistemli xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistan dövlət səviyyəsində özləndirilib.

Prezidenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində çəzasızlıq hissi yaratmış və onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı ərazi iddiasına, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması haqq-ədalətin bərpası üçün istiqamətdə mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıdacağına bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistemli irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid təşkil edir.

İndiki Ermənistandan qovulmuş azərbaycanlı icmasının ötetən onilliklər ərzində mötəbər təmsilçisi olan təşkilatımız icmanın pozulmuş hüquqlarının bərpası üçün müvafiq addımları atmaq üçün davamlı olaraq beynəlxalq təşkilatlarla, o cümlədən BMT, Avropa İttifaqı, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təmsil olunmuş gəriyyə qayıtmaq

hüququna əsaslanmaqla, indiki Ermənistan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışsın.

Beynəlxalq ictimaiyyətin insan hüquqlarına gətikəsi daha artıq əhəmiyyət verməsi və Ermənistan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəyi icmanı bu fəaliyyəti daha intensiv şəkildə aparmasına ruhlandırır.

Bütün bunları nəzərə alaraq, Qərbi Azərbaycan İcması: Ermənistan hakumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin etməyi tələb edir;

Azərbaycan Respublikası hakumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edir, vətəndən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə bundan sonra da köməklik göstərməyi xahiş edir;

Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş edir.

BQXK-nin avtomobilləri Xankəndi istiqamətinə geri dönüb

Ekoaksiyanın iştirakçıları yanvarın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidini şərait yaratdıqlar.



AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Qeyd edək ki, həmin avtomobillər səhər saatlarında Xankəndidən Laçına getmişdi.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin notisiəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və

Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilk monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucabatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Sülhməramlıların təminat avtomobilinin Xankəndiyə keçidində şərait yaradılıb



Rusiya sülhməramlılarına məxsus təminat avtomobilini Laçın-Xankəndi yolunda dinc aksiyaya keçirilən ərazidən maneəsiz hərəkət etdiriblər.

AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladığı və təminat avtomobilini buraxmadığı ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

REGIONLAR

Dünən dövlətə dayaq olanlara bu gün dövlət dayaqdır

Ağdamda "Heydər Əliyev İli" ilə bağlı tədbir keçirilib



Ağdamda "Heydər Əliyevin Azərbaycan elminin və mədəniyyətinin inkişafında rolu" mövzusunda tədbir keçirilib.

Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-in başçısı Vəqif Həsənov, YAP rayon təşkilatı

nın sədri Mansur Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndörün mərkəzi meydanında ucalmış abidəsini ziyarət etmişlər. Heydər Əliyev Mərkəzində davam

edən tədbirdə çıxış edənlər müasir Azərbaycanın memarı və qurucusu, ölkəmizin inkişafı naminə böyük və əvəz edilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyevin əvəz edilməz xidmətlərindən danışmışlar.

Lazım QULİYEV,
"Azərbaycan"

Azərbaycanın sosial müdafiəsinin təmin edilməsində özünüməşğulluq proqramının xüsusi yeri var. Prezidentin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, ölkəmizdə bu istiqamətdə geniş tədbirlər həyata keçirilir.

Proqram çərçivəsində azərbaycanlı ailələrə fərdi təsərrüfatların təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Ailə təqdim etdiyi biznes-plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Ağstafada da çoxsaylı tədbirlər həyata keçirir. Onu da qeyd edək ki, həmin tədbirlər zamanı şəhid ailələrinə və müharibə veteranlarına üstünlük verilir.

Bunu konkret rəqəmlərdə təsdiqləyirik. Keçən il rayonda özünüməşğulluq proqramına cəlb olunmuş 181 nəfər qiymətləndirilmişdir. Onlardan 7 nəfər şəhid ailəsi, 8 nəfər müharibə əli, 4 nəfər müharibə əlinin ailə üzvü, 22 nəfər müharibə iştirakçısı, 10 nəfər müharibə iştirakçısının ailə üzvü, 15 nəfər müharibə veteranı olmuşdur. Qiymətləndirilməmiş keçmiş şəxslərin 132 nəfəri aktivlərlə təmin edilmişdir. Onlardan 5 nəfəri şəhid ailəsi, 8 nəfəri müharibə əli, 13 nəfər müharibə iştirakçısı, 2 nəfər müharibə əlinin ailə üzvü, 13 nəfər müharibə iştirakçısı, 5 nəfər müharibə iştirakçısının ailə üzvü və 13 nəfər müharibə veteranıdır. Hazırda

özünüməşğulluq proqramına cəlb olunmuş bu vətəndaşlar onlar üçün yaradılmış ailə təsərrüfatları və biznes sahələrini uğurla idarə edirlər.

Proqram çərçivəsində aktivlərlə təmin edilən müharibə veteranları Səbuhi Quliyev və Saleh Əliyev müharibədən qayıtdıqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmişlər. Qısa zamanda onlara avtoçilingör və avtotəmizləmə xidməti üzrə lazımı avadanlıqlar təqdim olunmuşdur.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əfqan Səfərinin atası Nadir Səfərov da özünüməşğulluq proqramı iştirakçısıdır. Bir müddət əvvəl proqrama müraciət edən N.Səfərova aktivlər verilməmiş və o, maldarlıq təsərrüfatı yaratmışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Şəkildə 3600 tondan çox quru tütün istehsal edilib

Ötən il Şəki rayonunun təsərrüfatlarında 3602,5 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün hamısı tedarük müəssisələrinə təhvil verilib.

Bu barədə AZƏRTAC-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatı verilib. Bildirilib ki, ötən il mövsümdə rayonun təsərrüfatlarında 917 hektar "Virçiniya botaniki", 333 hektar isə yerli tütün sortları olmaqla 1250 hektar sahədə tütün ekilib. Rayonda 350-dək fermer tütünçülükə məşğul olub. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib.

Üz-üzə, göz-gözə

Mingəçevirdə şəhər rəhbərliyinin sakinlərlə səyyar görüşləri belə şəraitdə keçir

Mingəçevir şəhər rəhbərliyinin yeni ildə şəhər sakinləri ilə ilk səyyar görüşü 11 nömrəli tam orta məktəbin iclas zalında oldu. Görüş məktəbə yaxın olan ərazilərdə yaşayan sakinlər gəliblər.

Mingəçevir ŞİH-in başçısı İlham İsmayilov öncə şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında qısa məlumat verdi. Qeyd etdi ki, ötən il Mingəçevir şəhəri üçün yaddaqalan olmuşdur: "İl ərzində şəhərdə bir sıra sosial-iqtisadi problemlər öz həllini tapmışdır. O cümlədən qaz, su, kanalizasiya, işıqlandırma sistemləri yenilənmiş, yollar abadlaşmış, bir sıra narazılıqlar aradan qaldırılmışdır. Bütün bunlar mingəçevirlilərin yaxın və dostu və köməyi ilə həyata keçirilmişdir".

Sonra sakinlərin arzu və istəkləri dinlənilmişdir. Sakinlərdən Durna Əliyeva, Arif Qafarov, Salman İmanov, Niyazi Bəkirov, Solmaz Əliyeva və başqaları çıxış edərək görülən işlərə münasibətlərini bildirməklə yanaşı, qarşılaşdıqları problemlər haqqında da söz açdılar. Şəhid anası Durna Əliyeva yaşadığı mənzilə telefon çəkilməsini xahiş etdi, binaların əsaslı təmirə ehtiyac olduğunu diqqətə çatdırdı. Arif Qafarov 11 saylı məktəbə yaxın ərazidə



qazıntı işlərinin aparılmasına münasibətini bildirərək oranın bərpadə hala salınmasında narazılıq etdi. Salman İmanov 20 nömrəli marşrut xəttinin yaşadığı Niyazi küçəsi boyunca tam hərəkət etməsinə istədi. Niyazi Bəkirov, Solmaz Əliyeva isə yaşadığı binanın ətrafında işıqlandırmanın zəif olmasını, xeyir-şər mağarının təmir edilməsinin vacibliyini dilə gətirdilər.

Şəhər rəhbərliyi görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə sakinlərin qaldırdıqları problemlərin həlli üçün konkret tapşırıqlar verdi.

L.QULİYEV,
"Azərbaycan"

Sərhəd kəndindəki kəhriz təmir olunub

"Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrasiya edilmiş inkişafı" layihəsi çərçivəsində Qazaxın Kəmrəli kəndi ərazisində yerləşən kəhriz əsaslı təmirəndən sonra sakinlərin istifadəsinə verilmişdir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanı nümayəndəliyinin təşkilatçılığı ilə təmir edilən kəhrizin açılış mərasimində qeyd olunmuşdur ki, kənddə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür və bu kəhrizin bərpası da həmin işlərdən biridir.

"Azərbaycan"

Xaçmazda fındıq son 10 ildə ən aşağı qiymətə satılır

Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb. Hazırda fındıq son 10 il ərzində ən aşağı qiymətə satılır.

Fındığın qiymətində ötən illərlə müqayisədə 30-35 faizədək ucuzlaşma müşahidə olunur. AZƏRTAC xəbər verir ki, təsərrüfatçılar istehsal etdikləri fındığı qəbul məntəqələrinə maksimum 3 manat 60 qəpəyə sata bilərlər. Halbuki ötən illərdə qiymət 5-6 manat civarında idi. Onların sözlərinə görə, hazırda fındıq son 10 ildə ən aşağı qiymətə təklif olunur. Fındıq qəbulu məntəqələrində qiymətin ucuzlaşmasını məhsulun xarici bazarıdakı qiyməti ilə əlaqələndirirlər.

Qazaxda kumçülərin yem sarıdan problemi olmayacaq

Məlum olduğu kimi, son illər Azərbaycan baramaçılığın inkişafına dövlət dəstəyi xeyli gücləndirilmişdir. İqtisadi cəhətdən gəlirliliyi olan bu sahənin xüsusən kənd əhalisinin işlə təminatında mühüm rol oynaması isə baramaçılığa marağı artırmışdır.

Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində digər bölgələrdə olduğu kimi, Qazaxda da kumçülər barama istehsalında yüksək göstəricilərə nail olurlar. Tokca keçən il Birinci Sıxlı, İkinci Sıxlı, Aşağı Salahlı, Yuxarı Salahlı, Daş Salahlı, Orta Salahlı,

Aslanbəyli, Kəmrəli, Qaymaqlı, Kosalar, Hüseyinbəyli, Çaylı, Xanlıqlar, Alpout, Dəmirçilər və Cəfərli kəndlərinin sakinləri ümumilikdə 2950 kiloqramdan çox barama istehsal etmişlər.

Hazırda Qazaxda baramaçılığın inkişafında əsas şərt olan yem bazasının gücləndirilməsi üçün yeni tut bağları salınır. Bağlar salınarkən təcürbəli mütəxəssislərin tövsiyələrinə istinad edilir - ting ökələk sahələrdə əvvəlcədən aqrotexniki qulluq göstərilir, malalama işləri aparılır, gübrə verilir, bağların dayanıqlı su təminatı yaradılır. Bu yolla keçən ilin payız aylarında rayonun Aşağı Salahlı kəndində 1500, Yuxarı Salahlı kəndində 300, Kosalar kəndində 200 tut tingi ekilmişdir.

"Azərbaycan"

Cehizlik sandıq, həsir zənbil və piti qabı Bunları axtaran Masallıya gəlsin

Masallı Azərbaycanın qədim yaşayış məskənlərindədir. Burada yaşayan insanlar qədim çağlardan məşğul olduqları bir çox sənətkarlıq ənənəsini nəsildən-nəslə ötürərək bizim günlərə gətirmişlər. Çox yox, keçən əsrin 90-cı illərinə qədər qonşu rayonlardan adamlar qız köçürən zaman Masallıya gəlib cer-cehiz, xüsusən də sandıq alıb aparardılar.

İndi bu ənənə başqa istiqamətdə yenə davam edir. Amma sandığı mebelləri əvəz edib. Bəli, bu gün Masallı mebelləri gəlin otaqlarını bəzəyir. Odur ki, yenə də xeyir iş üçün Masallıya gedib-gələnlərin sayı çoxdur. Bununla belə, bəzi kənd və qəsəbələrdə gəlin köçən qızlara sandıq, palaz və digər əşyaların cehiz verilməsi bu gün də qalır. Sağ olsunlar bu adət-ənənəni yaşadanlar. Keçmiş hörmət, milli-mənəvi dəyərləri yaşatmaq isə hər bir xalqın genetik kodunun nəsildən-nəslə ötürülməsi deməkdir. Masallıda görülən işlər bu mənada təqdirəlayiqdir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə rayonun bir sıra qəsəbə və kəndlərində qədim el sənətlərindən olan dulusçuluq, həsirçilik, sandıqçılıqla bağlı dərəcəli fəaliyyət göstərir. O cümlədən Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki Ərkivan Qəsəbə Sənətkarlıq Evində dulusçuluq və sandıqçılıq dərəcələri təşkil olunmuşdur. Dulusçuluq dörməsinə Zöhrab Nuriyev rəhbərlik edir. Deyir ki, dulusçuluq çox qədim zamanlardan bu günədək gəlib çatan el sənətidir. "Biz xammal kimi gildən istifadə edirik. Burada əsas incə məqam doğru gil seçməkdir. İlk mərhələdə gilin təmizlənməsi prosesi həyata keçirilir. Seçilmiş gil qara torpaqdan və xırda daşlardan təmizlənir, sonra su ilə islənilib palçıq halına salınır və yaxşı-yaxşı yoğrulur. Növbəti mərhələdə həmin materialdan lazımı ölçüdə kəndərlər düzəldilir. Kündə dəzgahın üzərinə qoyulur, əl ilə sıxılaraq firləndirilir. Sıxılma zamanı gilin tərkibindəki hava tam çıxarılır, həm də hazırlanacaq qaba forma verilir. Gil qabın hazırlanması zamanı ardıcıl olaraq hamarlaşdırma və kəsmə işləri həyata keçirilir. Tam forma verildikdən sonra qab dəzgahdan ip vasitəsilə ayrılır və 15 gün külək dəyməyən, gün şüası düşməyən yerdə qurudulur. Bundan sonra gil qab sobaya yerləşdirilir. Sobada 1000 dərəcə istilikdə 2-3 gün bişir və bununla da gil qabın hazırlanması prosesi tam başa çatmış olur".

Ərkivan qəsəbəsindəki sandıqçılıq dörməsinin rəhbəri Samit Əzizov isə bildirdi ki, əvvəllər gəlin köçənlərin əsas cehiz əşyalarından biri sandıq hə-

sab olunurdu: "Bir çox yerdə bu adət-ənənə yenə yaşayır. Sandığın hazırlanmasında əsas xammal taxtdır. Hazırlanacaq sandığın ölçüsünə uyğun olaraq taxtalar kəsilir. İlk olaraq sandığın üst hissəsi yığılır. Sonra sağanaq hissə hazırlanır. Növbəti mərhələdə hissələr bir-birinə bərkidilir. Daha sonra nazik dəmir lövhələr üzvləmə prosesi həyata keçirilir. Ardınca rəngləmə işi görülür. Rəngləmə zamanı əvvəlcədən fon seçilir, həmin fonun üzərinə naxışlar vurulur. Yekunda sandığın içi kağızla üzülür. Ən çox tələb olunan sandığın ölçüsü 80/40 santimetrdir".

Rayonun Musaküçə kəndində isə "Sənətkarlıq Evi" layihəsi çərçivəsində təşkil olunmuş həsirçilik dörməsinə rayona məxsus daha bir keçmiş sənət nümunəsi yaşadıdır. Dörmənin rəhbəri Sədiqə Əliyeva: "Bölgəmizin iqlim şəraiti həsirtoxtuma sənətinin töbi xammalı olan "Pizo" qamışının bitməsi, böyüməsi üçün əlverişlidir. Bu bitki əsasən bataqlıqlarda, dəniz və çay kənarlarında sulu ərazilərdə bitir. Onu biçib quruduruq, ondan "İlg" dediyimiz ipər hazırlayırıq, sonra "İlg"dan toxuyuruq. Proses dəmirəgəcdən hazırlanmış xüsusi dəzgahda həyata keçirilir. Toxtuma işi başa çatdıqdan sonra oraq vasitəsilə həsirin kənarlarındakı artıq hissələr kəsilir və tikilir. Orta ölçülü bir həsirin toxunması üçün 4-5 gün vaxt sərf olunur".

Bunlar Masallıda qorunan və inkişaf etdirilən xalq sənətkarlığının yalnız bir qismidir. Digər sənət növlərinin inkişafı üçün də rayonda ardıcıl tədbirlər həyata keçirilir.

Seyran CAVADOV,
"Azərbaycan"

Torpaq əkinçiyə borclu qalmır



Şəmkir Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarındandır. Rayon iqtisadiyyatında taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq aparıcı rol oynayır. Bundan başqa, rayonun təsərrüfatlarında günəbaxan və bostan məhsulları da yetişdirilir.

Keçən il bu sahələrin demək olar hamısında yüksək nəticələrə nail olunmuşdur. Xüsusilə əvvəlki illərdə nisbətən taxıl istehsalı xeyli artmışdır. Rayon üzrə 8 min 565 hektardan 29 min 635 ton buğda (məhsuldarlıq 34,6 sentner), 8 min 565 hektardan 17 min 675 ton arpa (31,1 sentner), 118 hektardan 272 ton vələmir (23 sentner) toplanmışdır. Bunlardan əlavə, ötən mövsüm 6 min 568 hektardan 167 min 500 ton kartof (məhsuldarlıq 255 sentner), 6 min 423 hektardan 301 min 952 bir həsirin toxunması üçün 4-5 gün vaxt sərf olunur".

Bunlar Masallıda qorunan və inkişaf etdirilən xalq sənətkarlığının yalnız bir qismidir. Digər sənət növlərinin inkişafı üçün də rayonda ardıcıl tədbirlər həyata keçirilir.

Heyvandarlıq məhsulları istehsalında da əvvəlki illə nisbətən yüksək göstəricilərə nail olunmuşdur. Belə ki, il ərzində 8 min tona yaxın ot, 40 min tondan artıq süd istehsal edilmişdir.

Söz yox ki, qazanan bütün bu uğurlarda rayon Suvarma Sistemləri İdarəsinin əməyi var. İlboyu ökin sahələrinin vaxtında suvarılması üçün əldən gələni əsirgəməyən idarənin kollektivi yeni mövsümə də ciddi hazırlaşmışdır. Hazırda idarənin balansında 34,3 kilometr kollektor-drenaj şəbəkəsi mövcuddur. Həmçinin balansda I dərəcəli 12 baş, II dərəcəli 6 təsərrüfatlararası, 109 təsərrüfatdaxili kanal var. Kanalların ümumi uzunluğu 890,7 kilometrdir. Onlardan 202,5 kilometr baş, 50,4 kilometr təsərrüfatlararası, 637,8 kilo-

metri daxili təsərrüfat, 34,3 kilometr kollektor-drenaj kanallarıdır.

Melioratorlar su itkisinin qarşısını almaq üçün çay məcrələrinin tənzimlənməsini diqqət mərkəzində saxlayırlar. İdarənin balansında olan 925 kilometr kanal və təsərrüfatdaxili arxlar müxtəlif olaraq texniki vasitəsilə təmizlənilir. Yeri gəlmişkən, qeyd edək ki, kənd təsərrüfatında mövsümi işlər hazırlıq çərçivəsində artıq 229 min kubmetr çay məcrası təmizlənməyə suyun axını tənzimlənməmişdir. Bundan başqa, "Zəhmət", "Səməd Vurğun", "Ağlavaşlı-1" və "Ağlavaşlı-2" nasos stansiyaları təmir edilərək saz vəziyyətə gətirilmişdir. Həmçinin ökin sahələrinin suvarılması və içməli suya olan tələbatın vaxtında ödənilməsi üçün rayon ərazisində 201 subartezian quyusu təmir edilmiş, 42 yeni nasos quraşdırılmışdır.

S.ƏLİYEV,
"Azərbaycan"



İranda İranın müdafiə nazirinin sabiq müavini edam olunacaq

Dünya Tehranı qətləri və repressiyaları dayandırmaya çağırır

Əvvəlki 1-ci sahə.

Əkbərinin uzun sürən əks-keşfiyyət əməliyyatından sonra həbs edildiyini bildiren nazirlik onu "Britaniya xüsusi xidmət orqanlarının ən vacib agentlərindən biri" adlandırdı.

Əkbərinin həyat yoldaşı Məryəm BBC telekanalına bildirib ki, ondan "son görüş" üçün onun saxlandığı həbsxanaya gəlməsi xahiş olunub.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İranda keçmiş məmurun edam qərarını ləğv etməyə və onu dərhal azadlığa buraxmağa çağırır. Krallığın xarici işlər naziri Ceyms Kleverli tvitər səhifəsində yazıb: "Bu, insan həyatına dəyər verməyən barbar rejimin siyasi motivli hərəkətidir".

Bundan əvvəl BBC Əkbərinin işğalçılara məruz qaldığını və etmədiyi cinayətləri kamera qarşısında boyununa almağa məcbur olunduğu ilə bağlı səs yazısını dərc etmişdi. O, yüksək rütbəli bir iranlı diplomatın Tehran səfərinə dəvət alanda xaricdə yaşadığını deyib. Əkbəri vətəninə gələndə isə onu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxanidən "bir şübhə ötir və köynək müqabilində" məxfi məlumat almağa ittiham ediblər.

Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Alisiya Kerns güman edir ki, İran hakimiyyəti Şəmxaninin mövqeyini sarsıtmaq üçün Əkbərinin həbs etmə qərarına gəlib.

Hazırda İranda tələbələrə qarşı təzyiqlər davamında daha iki tələbə ağır həbs cəzası alıb. Tehranın Əllamə Təbatəbai Universitetinin hüquq fakültəsinin tələbələri Milad Əbdü və Məcid İmamverdi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilib.

Bununla yanaşı, universitetin intizam komissiyasının daha iki tələbənə təhsil



dən uzaqlaşdırılması barədə qərar verildi-yi bildirilir.

Qeyd edək ki, etiraz nümayişləri başlayandan bu günə kimi İranda 708 tələbə həbs edilib.

HRANA hüquq-müdafiə agentliyinin məlumatına görə, İranda iğtişaşlar zamanı 69-u uşaq olmaqla, azı 519 etirazçı öldürülmüş, 19300-ə yaxın insan həbs edilib.

Yanvarın 11-i gecə saatlarında İranın Sistan və Bəluçistan əyalətində hərbiçilərə silahlı hücum olub. Zahidan-Xaş şəhərləri arasında yerləşən posta hücum nəticəsində bir hərbiçi ölüb, iki zabit isə ağır yaralanıb. Əyalətin polis rəisi Məhəmməd Qənbəri hadisəni təsdiq edib və naməlum silahlı şəxslərin axtarışına başlanıldığını bildirib.

Bu arada İtaliya Prezidenti Serjio Mattarella İrana etiraz edib. O, nümayişçilərə qarşı repressiyaları kəskin şəkildə pisləyib. Bildirilir ki, Serjio Mattarella İranın yeni səfirinin etimadnaməsinin qəbulu mərasimində çıxışında ölkədə etirazların yatırılmasını kəskin şəkildə qınayıb. İtaliya Prezidenti səfir Məhəmmədza Şəburi ilə görüşdə İran hökumətinin etirazçıları susdurmaq və onlara qarşı ölüm hökmləri çıxarmaq hərəkətlərini barbaqlıq adlandırdı. İtaliyanın "La Repubblica" qəzeti yazıb ki, Mattarella İtaliya Prezidenti kimi İranın repressiv tədbirlərini pisləməklə yanaşı, həm də şəxsən bu repressiya və edamlardan çox qəzəbləndiyini bildirdi.

Rəsmi Paris də Tehran üçün xoşagəlməz sürpriz hazırlayır. Belə ki, Fransa

dövləti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına sala bilər.

İranda ümumi nümayişlərin davamı və Tehran rejiminin etirazçılara qarşı repressiyalarının güclənməsi ilə eyni vaxtda İnkilab keşikçilərinin repressiyalardakı roluna görə, Avropa ölkələri tərəfindən terror təşkilatları siyahısına salınması gündəmdən düşür.

Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, Paris SEPAH-ın terror siyahısına daxil edilməsi məsələsini gündəmdə saxlayacaq. "İranda repressiyaların davam etməsinə nəzər alınaraq, Fransa Avropadakı tərəfdaşları ilə birlikdə yeni sanksiyaların tətbiqi üzərində işləyir və heç bir variantı istisna etmir".

Öz növbəsində Beynəlxalq Əfv Təşkilatı İranı edamları dayandırmaya çağırır. Yayıdığı bəyanatında təşkilat İran hakimiyyətinin son ümumi etirazlarla bağlı bütün edamları dərhal dayandırmayı tələb edib. Beynəlxalq Əfv Təşkilatı yanvarın 7-də Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edamını pisləyib və başqa etirazçıların edam olunacağı barədə xəbərdarlıq edib. Belə ki, ötən həftə İranın məhkəmə orqanları İnkilab məhkəmələrinin daha beş ölüm hökmü çıxardığını elan edib.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru müavini Diana Əl-Təhavi bununla bağlı bəyanat yayıb. Səhifədə deyilir: "İran hökumətinin qətləri davam etdirməkdə ısrar etməsi iyrənc bir hərəkətdir. Onlar insanlar arasında qorxu yaratmaqla etirazlara son qoymağa və hakimiyyəti qorumağa çalışırlar".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Ermənistan ordusu ümidini qadınlara bağlayıb

Hərbi bölmələrdə əsgərlərə başçılıq edə biləcək komandirlər də yoxdur

Əvvəlki 1-ci sahə.

Ermənistanın müdafiə nazirinin müavini Armen Sarkisyan deyib ki, ölkədə qadınlara hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanun layihəsi hələ hazırlanma mərhələsindədir, döyülməyə buraxılmayıb. Onun sözlərinə görə, bu fikrin yaranmasına səbəb müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə qadınlara fəallığı olub. Nazir müavini qeyd edib ki, Müdafiə Nazirliyi əvvəllər qadınlara üçün atıcılar kursları təşkil edib və nəticələr rəhbərliyi yaxşı monada təccübləndirib. Bu və digər amillər nəzərə alınaraq müvafiq qanunvericilik təşəbbüsünün müzakirəsinə başlanılması qərara alınıb. Sarkisyanın sözlərinə görə, qadınlara üçün hərbi xidmət yalnız könüllü ola bilər.

Bəzi hüquqi prosedurlardan keçdikdən sonra qanun layihəsi icraiyyəyə təqdim olunacaq və bütün maraqlı tərəflər öz fikirlərini bildirmək imkanı əldə edəcəklər. Artıq təxmini layihə var, lakin konkret danışıqlar hələ təzdir. Nazirlik rəsmi olaraq əlavə edib ki, söhbət qadınlara potensialından silahlı qüvvələrin döyüş hazırlığının artırılmasından gedir.



Bu arada Ermənistanın "Hetq" nəşriyyatı baş redaktoru Edik Bağdasaryan isə Nikol Paşinyanın Qarabağ müharibəsində ordu ilə bağlı fikirlərinə maraqlı soruşub. O, xatırlatma edərək bildirib ki, 2020-ci il sentyabrın 27-dən gününə qədər döyüş sursatı da var idi ki, onlardan istifadə olunması ali baş komandanın göstərişi ilə olmalı idi. İndi hər şeyi ordunun üzərinə atmaq mürdərdir. Həzrət əlavə oktyabrın 27-dək öz mövqelərində dayandı, rəqib bölmələri arxada Şuşaya doğru irəliləyirdilər, bizimkilər isə geri çəkilmək əmrinə qədər vuruşurdular.

Qeyd edək ki, Qarabağ müharibəsindən sonra 27-35

yaşararı 3225 erməni vətəndaşın orduda xidmətdən yayınmışlarına görə axtarıldı. Yerə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir. Hazırkı vəziyyətə olan məlumatlara əsasən, məcburi hərbi xidmətdən yayınan 10 min erməni gəncin axtarıldığı barədə faktlar mövcuddur.

Ermənistan qanunvericiliyinə görə, həqiqi hərbi xidmət keçməyən, lakin yaş 27-yə çatmayan vətəndaşlar cinayət məsuliyyətindən qaçmaq üçün 3700 ABŞ dolları məbləğində cərimə ödəməlidirlər. Əks təqdirdə, onlar həbs edilirlər. Lakin erməni mediası yazır ki, ordu da xaos davam etdikcə, ölkədən daha çox sayda gəncin qaçışını gözləmək mümkündür. Hökumət isə pul müqabilində onları cinayət məsuliyyəti olmadan azad etmə niyyəti hansısa nəticə verməyəcək.

Bütün bunların fonunda Ermənistan orduda fərarilik hallarının sayının artması təbii sayılır. Hesab edilir ki, 2023-cü ildə də erməni ordusunda daha böyük problemlərin qeydə alınması qaçılmazdır.

Elçin CƏFƏROV,
"Azərbaycan"

"Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən Oleq Nəriman oğlu Qasımovla verilmiş 1 ədəd CA 133163 əmlak məsuliyyəti sığorta blankı itdiyi üçün etibarsız sayılır.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıların qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

Paytaxtda hava əsasən yağmursuz olacaq

Gecə şəhəratı yolların buz bağlayacağı ehtimalı var

Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın

dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2°, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək - 781 millimetr civə sütunundan 777 millimetr civə sütununa en-

cək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Gecə şəhəratı yolların buz bağlayacağı proqnozlaşdırılır. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın ararib yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimal di-

li. Ararib duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda ararib güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20°, gündüz 3-8° şaxta olacağı ehtimalı var.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.



ALLAH RƏHMƏT ELƏSİN!

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və idarənin kollektivi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyevə anası

SƏRİYYƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova özizi

SEHRAN MÜƏLLİMİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və bir qrup əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

YUSUF MURADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova qardaşı

YUSUF MURADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və professor-müəllim heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

YUSUF MURADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Şəki Apellyasiya Məhkəməsinin kollektivi Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Elçin Hüseynova özizi

ƏHMƏD ƏHMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

YUSUF MURADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi komitə sədrinin müavini Sahib Nağıyevə anası

SƏRİYYƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova qardaşı

YUSUF MURADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova özizi

SEHRAN MÜƏLLİMİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova özizi

ƏHMƏD ƏHMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

YUSUF MURADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova dayısı

SEHRAN MÜƏLLİMİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov, Həmkarlar İttifaqı Təşkilatı və kollektivi Milli Aerokosmik Agentliyi baş direktorunun müavini Nazim Əliyevə bacısı

ZÖHRƏ TƏLƏT QIZI ƏLİYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyi "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin rəhbərliyi və kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

YUSUF MURADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti

Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Komputer mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" Nəşriyyatı,
IV mərtəbə



www.azerbaijan-news.az
contact@azerbaijan-news.az
az.reklam@mail.ru

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4733
Sifariş 38

Qiyəti 40 qəpik